

**“LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİ ”nə (bundan sonra LDU)
qəbul üçün qeydiyyatata tələb olunan sənədlər və qaydalar:**

ABİTURIYENTLƏRİN NƏZƏRİNƏ!

[Ən çox verilən suallar](#) [Qeydiyyat məntəqələri](#) [Qeydiyyat üçün video təlimat](#)

2021/2022-ci tədris ili üçün Lənkəran Dövlət Universitetinin (LDU) bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlərin qeydiyyatı onlayn qaydada həyata keçirilir. Tələbə adını qazanmış şəxslər **07 sentyabr 2021-ci il tarixindən 19 sentyabr 2021-ci il, saat 23:59-dək portal.edu.az internet ünvanına daxil olaraq** qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında **“Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini** seçməlidirlər.

Abituriyentlər aşağıda göstərilən sənədlərin elektron surətlərini (yeni skan olunmuş formalarını) portal.edu.az internet ünvanına daxil etməklə qeydiyyatdan keçməlidirlər (bütün sənədlərin elektron surətlərinin (yeni skan olunmuş formalarının) **tam, oxunaqlı və möhürlərinin yerində olduğuna** diqqət yetirilməlidir):

1. Şəxsiyyət vəsiqəsinin (hər iki üzü);
2. Abituriyentin qəbul olunması barədə DİM-in saytındakı şəxsi səhifəsindən çıxarış;
3. Əvvəlki təhsili barədə sənəd (attestat və ya əvvəlki təhsili barədə diplom);
4. Oğlanlar üçün ilkin hərbi qeydiyyatata alınma haqqında vəsiqə və ya hərbi bilet (möhür olan bütün səhifələr təqdim olunmalıdır);
5. Ödənişli əsaslarla qəbul olanlar müvafiq ixtisas üzrə illik təhsil haqqının ən azı 50 (əlli) faizini ödəməlidir.

Ödəniş qaydaları: Abituriyent portal.edu.az internet ünvanından ilkin qeydiyyatdan keçdikdən sonra LDU əməkdaşları portal üzərindən daxil edilən ilkin sənədləri yoxlayıb abituriyenti ödəniş etməyə yönləndirir. Bu proses bitdikdə abituriyentin portal.edu.az internet ünvanında yaratdığı səhifədə “Ödəniş et” bölməsi görünür.

I. Abituriyent bu bölməyə daxil olub “Kart” vasitəsi ilə ödəniş üsulunu seçərək istənilən bank kartı ilə tələb olunan illik təhsil haqqını onlayn qaydada ödəyə bilər.

II. Ödənişlər həmçinin Kapital Bankın ödəniş terminalları vasitəsi ilə də həyata keçirilə bilər. Ödəniş qaydası üçün video təlimata keçid edib izləyə bilərsiniz. (Keçid linki: [videotəlimat](#))

Lənkəran Dövlət Universitetinin cari rekvizitləri:

Valyuta:	AZN
Benefisiarın Bankı:	Kapital Bank ASC Lənkəran filialı
Filialın Kodu:	200383
VÖEN:	9900003611
SWIFT kod:	AIIBAZ2X
Müxbir hesab:	AZ37NABZ0135010000000001944
Benefisiarın adı:	LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİ
Hesab №	AZ97AIIB33080019443870045138
VÖEN:	2600135481

Qeydiyyatdan keçən tələbələr **tədris ili başlayanda** aşağıdakı sənədləri universitetə şəxsən təqdim etməlidirlər:

1. Şəxsiyyət vəsiqəsinin surəti (hər iki üz);
2. Əvvəlki təhsili barədə sənədin əsli (attestat və ya əvvəlki təhsili barədə diplom);
3. Abituriyentin qəbul olunması barədə DİM-in saytındakı şəxsi səhifəsindən çıxarış;
4. 3x4 ölçüdə 4 (dörd) ədəd fotosəkil;
5. Sağlamlıq haqqında tibbi arayış (LDU-ya təqdim etmək üçün);
6. Oğlanlar üçün ilkin hərbi qeydiyyatata alınma haqqında vəsiqənin və ya hərbi biletin surəti (möhür olan bütün səhifələrin);
7. İmtiyazlı tələbələrdən tələb olunan sənədlər (aşağıda imtiyazlı tələbələr üçün qeyd olunan sənədlərin əsli və surətləri);
8. İpli qovluq.

portal.edu.az internet ünvanından qeydiyyatdan keçərkən yaranmış çətinliklərlə bağlı əlaqə nömrələri:

Ülvi Məhərrəmov (+994) 51 406-76-11
Gülərə İsmayılova (+994) 50 546-54-76

Təhsil haqları ilə bağlı hər növ əlavə məlumat üçün əlaqə nömrələri:

İş: 025 255 06 92
Mobil: Şəhriyar Həsənzadə (+994) 70 710-00-42
Aybəniz Əliyeva (+994) 51 335-60-67

İmtiyazlı abituriyentlər üçün əlaqə nömrələri:

Əziz Əzizzadə (+994) 50 898-40-84

“AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU”na əsasən “Xüsusi güzəşt və imtiyazları olan abituriyentlər” yuxarıda göstərilən sənədlərdən (İllik təhsil haqqı ödənişi istisna olmaqla) əlavə olaraq tələb olunan sənədlər:

İmtiyazlı abituriyentlər portal.edu.az internet ünvanında uyğun olduğu kateqoriyanı seçdikdən sonra həmin kateqoriya üzrə aşağıda göstərilmiş sənədləri portala daxil etməlidir. Həmçinin, dərslər əyani formada başladığında imtiyazlı abituriyentlər qeydiyyat üçün portal.edu.az internet ünvanına daxil etdiyi sənədləri universitetin “Maliyyə və mühasibat” şöbəsinə təqdim etməlidir.

1. Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial təsdiqli elektron surəti (bütün imtiyazlı kateqoriyalarda tələb olunur).

Əlavə olaraq,

I. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” 14 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları illik təhsil haqqı ödənişindən azad edirlər.

Tələb olunan sənədlər:

1. Abituriyentin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin notarial təsdiqli elektron surəti (vəsiqənin şəkil olan və son qeydiyyat səhifəsi təqdim olunmalıdır).

II. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu (maddə 5) və “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanununa (maddə 14-8-1) əsasən aşağıdakı kateqoriyalara aid olan ən çoxu 23 yaşınadək şəxslər illik təhsil haqqı ödənişindən azad edirlər:

1. **Hər iki valideyni vəfat etmiş şəxslər üçün** - Hər iki valideynin ölüm haqqında şəhadətnaməsinin notarial təsdiqli elektron surəti;
2. **Bir valideyni vəfat etmiş və o biri valideyni isə I və ya II qrup əlillik olan şəxslər üçün** - Bir valideynin ölüm haqqında şəhadətnaməsi, digərinin I və ya II qrup əlillik vəsiqəsi notarial təsdiqli elektron surəti (vəsiqənin şəkil olan və son qeydiyyat səhifəsi təqdim olunmalıdır, vəsiqə olmadıqda arayış təqdim olunmalıdır) və şəxsiyyət vəsiqəsinin (hər iki üzü) elektron surəti;
3. **Hər iki valideyn himayəsindən məhrum olmuş şəxslər üçün** - Qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən şəxslərə aid müvafiq sənədlərin notarial təsdiqli elektron surəti.

III. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi haqqında” 3 may 2019-cu il tarixli Sərəncamına əsasən bu kateqoriyalardan olan şəxslər illik təhsil haqqı ödənişindən azad edirlər.

Tələb olunan sənədlər:

1. I və ya II qrup əlillik vəsiqəsinin (vəsiqə olmadıqda arayış) və ya sağlamlıq imkanları məhdudluq haqqında arayışın notarial təsdiqli elektron surəti.

IV. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiyaya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən 2014/2015-ci

tədris ilindən etibarən həmin şəxslərin təhsil alan övladları illik təhsil haqqı ödənişindən azad edirlər.

IV.I. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:

Tələb olunan sənədlər:

1. Valideynin əlillik vəsiqəsinin notarial təsdiqli elektron surəti (Əlillik səbəbi birbaşa Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqəli olmalı və sənəddə bu haqda məlumat öz əksini tapmalıdır, vəsiqənin şəkil olan və son qeydiyyat səhifəsi təqdim olunmalıdır);
2. Əlil valideynin şəxsiyyət vəsiqəsinin (hər iki üzvü) elektron surəti.

IV.II. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

Tələb olunan sənədlər:

1. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, hərbi əməliyyatla əlaqədar itkin düşməsinə və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənədin notarial təsdiqli elektron surəti.

V. “Şəhid adının əbədləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununa (maddə 3) əsasən Şəhid ailəsi statusunu almış ailənin üzvləri ən çoxu 23 yaşınadək illik təhsil haqqı ödənişindən azad edirlər. 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır.

Tələb olunan sənədlər:

1. Şəhid ailəsi olması haqqında vəsiqəsinin notarial təsdiqli elektron surəti (Şəhid ailəsi üzvlük vəsiqəsinin möhür olan bütün səhifələri təqdim olunmalıdır);
2. Mərhum ailə üzvünün ölüm haqqında şəhadətnaməsinin notarial təsdiqli elektron surəti.

Diqqət: Müəyyən olunmuş müddətdə portal.edu.az internet ünvanında qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və həmin abituriyent LDU-nun tələbələri sırasına daxil edilməyəcəkdir!

REKTORLUQ